

Heydər Əliyev – Süleyman Dəmirəl fenomeni

I yazı

Türkiyə və Azərbaycan arasındaki əlaqələrin inkişaf səviyyəsinin durmadan yüksəlişi analoqu olmayan reallıqlardandır. Ulu önderin dəfələrlə dediyi kimi, eyni kökdən olan xalqlarımız öz tarixi dostluğununa, ənənələrinə həmişə sadıq olmuş və bu ənənələr xalqlarımızın dilini, dinini, mənəviiyatını yaşatmışdır. Məhz bunlara görə Türkiye ilə Azərbaycan arasında olan dostluq əlaqələri xüsusi xarakter daşıyır.

İlk növbədə, tarixi təməllərə söykənən bu əlaqələr bu günümüzün geosiyasi gerçiklikləri baxımından da olduqca önemli və zəruri olmuşdur. XX əsrin əvvəllərində baş verən tarixi hadisələr bu əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etmişdir. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Türkiye yaxından iştirak etmişdir. Məhz Türkiyənin dəstəyi ilə Azərbaycanın dövlət müstəqilliyi təmin olunmuş, bolşeviklərin və daşnakların Bakı və ətraf rayonlarda azğınlıqlarına son qoyulmuşdur.

1991-ci ildə SSRİ dağıldıqdan sonra da Türkiye Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə oldu. Məhz həmin dövrdən də xalqlarımızın uzun həsrətinə son qoyuldu. Siyasetçilərin də qeyd etdiyi kimi, bütün ölkələrin yanında, beynəlxalq aləmdə Azərbaycana əltutan, kömək duran Türkiye Cumhuriyyəti və onun səlahiyyətli nümayəndələri oldu.

Bu birlilik, təsadüfi deyil ki, bölgənin içtimai-siyasi həyatında olduqca önemli bir missiyaya sahibləndiyindən, hem də regionda sülhün, təhlükəsizliyin qaranti kimi dəyərləndirilir. Təsadüfi deyil ki, dünyanın ən mötəbər tədbirlərində səsləndiyi kimi, Türkiye və Azərbaycan böyük enerji layihələrinin həyatə keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, Avropanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradırlar. Regionda təhlükəsizliyin təminatında, münaqişələrin sülh yolu ilə həllində Türkiye və Azərbaycan dünyasının ən nüfuzlu təşkilatlarında eyni mövqədən çıxış edir və ikili siyasetin yaratdığı problemlərə mübarizə də hər iki ölkənin qardaşlıq və dostluq maraqlarından irəli gəlir. İllərdir dalana dırənmış Dağılıq Qarabağ probleminin həlli və Azərbaycan torpaqlarının 30 ildən sonra azad edilməsi də bə birliyin tentənəsindən qaynaqlanan faktlardandır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan və Türkiye arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Türkiye Cumhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,



ümummilli lider Heydər Əliyevin “Bir millet – iki dövlət” kəlamları iki qardaş xalqın birliyinin möhtəşəm sloganına çevrilmişdir.

Heç şübhəsiz ki, bütün türk dünyasının adını fəxrə çəkdiyi və Azərbaycan–Türkiye münasibətlərinin inkişafında əvəzsiz xidmetləri olan Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin fəaliyyəti Azərbaycan–Türkiye münasibətlərinin ənənəli səhifələrindəndir. Süleyman Dəmirəl – Heydər Əliyev dostluğu və qardaşlığının buradakı rolu isə dünyanın diqqətində olan və xüsusi önemi ilə fərqlənən faktlardandır.

Tarixin gedisəti da təsdiqləyir ki, beynəlxalq münasibətlərdə dövlətlər arasındada dostluq, adətən, maraqlar ətrafinda cərəyan edir. Münasibətlər liderlərdən və istəklərdən asılı olmayan bir məkan kimi qəbul edilir. Müvafiq olaraq, dövlətlər beynəlxalq siyasetin əsas üzvləri və iştirakçıları olsalar da, dövlət və hökumət liderləri münasibətlərin, dostluq əlaqələrinin yaranmasına və formallaşmasına mühüm təsir göstəre bilirlər. Bu həm də dövlətlərarası münasibətlərin formallaşmasında şəxsiyyətlərin rolunu təsdiqləyir, həm də münasibətlərin inkişafında və ya tənəzzüldən xüsusi status kimi görür. Bunu təsdiqləyən misallar kifayət

qdərdir. Məsələn, tarixən və bu günün özündə də Türkiye–Iran münasibətləri daha çox ziddiyətləri ilə gündəmdə olub. Əslinde, hər şeyin belli olduğu bir zaman da kimin haqlı və ya haqsız olub-olmaması məsələsinə toxunmaq istəməzdik. Amma, Mustafa Kamal Atatürk və Rza şah Pehləvi dönməndə (1923–1938) bu münasibətlərin dostluq, hətta qardaşlıq münasibətlərinə çevrildiyini də inkar etmək mümkün deyil. Məhz böyük Atatürkün dəvəti ilə Rza şahın Türkiyəyə səfəri, təxminən, bir ay çəkdi. Bu, bir dövlət başçısının başqa ölkəyə etdiyi ziyanətdən fərqli bir səfər idi. İran–Türkiye münasibətlərini öyrənən tədqiqatçıların təbirincə desək, həmin dövrədə iki ölkə arasında münasibətlərde elə ciddi dəyişikliklər baş verdi ki, onu sıradan bir hadisə kimi də dəyərləndirmək olmur. Dostluq və iqtisadi əməkdaşlıq haqqında Sədabəd paktının imzalanması ilə mübahisələr, o cümlədən, torpaq iddiaları aradan qaldırıldı. Tədqiqatçıların da yazdığı kimi, təxminən, 15 ili əhatə edən həmin dövrədə iki ölkə arasındakı münasibətlərin əsasını iki liderin şəxsi dostluğu təşkil etdi. İki lider arasındakı əlaqələr, bir tərəfdən keçmişdəki problemlərə məhəl qoymadan, digər tərəfdən, sərhəd problemlərinin həlli və yeni əməkdaşlıq müqavilələrinin

bağlanması Türkiye–Iran münasibətlərini fərqli bir müstəviyə gətirdi.

Amma Atatürkün vəfatından və xariçi təzyiqlər nəticəsində hakimiyəti oğlu Məhəmməd Rzaya verən Rza şahın hakimiyətindən sonra Türkiye və Iran fərqli siyasi əlaqələr qurdular və ayrı düşərgələrdə yer aldılar.

Süleyman Dəmirələ Heydər Əliyev dostluğu da lider və şəxsiyyət faktorunun cəmiyyətdəki, eləcə də dövlətlərə münasibətlərdə nə qədər önemli olduğunu birmənəli təsdiqləyir. Əslinde Süleyman Dəmirəl–Heydər Əliyev dostluğu Azərbaycan–Türkiye münasibətlərinin, həm də türk dünyasının həmrəylik rəmzi kimi dəyərləndirilməkdədir.

Türkiyə ilə münasibətlərən danişanda xalqlarımızın tarixi birliyi vurğulandığı kimi, Azərbaycanda yada düşən ilk addələrdən olan Süleyman Dəmirəl Heydər Əliyevin ən yaxın dostu, böyük siyasi və dövlət xadımı kimi xoş duyğularla xatırlanır. 1924-cü ildə İsparta vilayətinin Atabəy rayonunun İsləmköy kəndində anadan olan Süleyman Dəmirəlin bütün həyat və fəaliyyəti Türkiyənin dövlətçilik tarixi ilə bağlıdır. Hələ 40 yaşında baş nazir postunu qazanan Süleyman Dəmirəl Türkiyənin ən gənc baş naziri olaraq Çankaya köşküne 7 il rəhbərlik edib və siyasi fəaliyyəti dövründə 7 dəfə hakimiyətə gəlib. 1993-cü il mayın 16-da dövlət başçısı seçilmiş və Türkiyənin 9-cu prezidenti olmuşdur.

Süleyman Dəmirəlin siyasi həyatının Azərbaycan səhifələri birmənəli olaraq, Heydər Əliyevin dostluğu ilə bağlıdır. Böyük Türk dünyasının iki böyük oğlunun dostluq və qardaşlığı xalqlarımızın birliliyinin ənənəli səhifələrindən olmaqla, həm də bu birliliyi zənginləşdirən yeni səhifələri olmuşdur. Bu tarix tekce Azərbaycan və Türkiyənin qardaşlığına əzəli müttəfiqliyinin deyil, eləcə də bütün türk dünyasının birlik və həmrəyliyinə hədəflənməsi ilə diqqət mərkəzində olmuşdur.

Bu birliliyin bütün səhifələrində Heydər Əliyev – Süleyman Dəmirəl cütlüyü böyük əhəmiyyət kəsb edir. Dövlətçilik tariximizin ənənəli daşıyan bu təməllərinin hələ Sovetlər dönməndən, 1967-ci ildən başlayır desək, bəlkə də yanılmayı. Amma Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövrünün də bu qardaşlığın bariz nümunəsi hesab etmək olar. Ulu önderin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiye Cumhuriyyəti arasında əməkdaşlıq protokolu” adlanan tarixi sənəd bir olaraq qardaşlığı təsdiqləyir ki, Türkiyə Azərbaycanın yanındadır.

İki böyük türkün birgə səyi ilə həmin il mayın 28-də Naxçıvanı blokadadan xilas edən və “Ümid körpüsü” hesab olunan

Sədərək–Dilucu körpüsü istifadəyə verili. Yenə də Heydər Əliyevlə Süleyman Dəmirəl bir yerdədir.

Azərbaycanın neft strategiyası böyük ziddiyət və çətinlikləri dəfə edərək həyata vəsiqə alır. Bu tarixi addımın atılmasında Türkiyənin və onun hökumət başçısının yeri və rolu danılmazdır. Burada da iki tarixi şəxsiyyət bir yerdədir.

Dünyanın aparıcı aeroportları sırasında yer alan Heydər Əliyev Beynəlxalq Aeroporto kompleksi 1999-cu il oktyabrın 18-də türk dünyasının görkəmli şəxsiyyətləri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfində açılır. İki böyük dövlət xadimi yəna bir yerdədir.

Nəhayət, bəlkə də zaman baxımında əvvəlcə deyilməli olan, amma həyati baxımdan mükəmməl bir faktı da xatırlamamaq mümkün deyil. 1995-ci il mart ayının 12-də Kopenhagendə BMT-nin Dünya Sosial İnkışaf Zirvəsində iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirəl Ankaradan Azərbaycanla bağlı “Tam mexfi” adlı şifrlə sənəd verilir. Sənəddə Azərbaycan Prezidenti Heydər Əliyevə sui-qəsd planları barədə məlumatlar əks olunubmuş. Heydər Əliyevə böyük təxribat planı haqqında məlumat verən Süleyman Dəmirəl təkidlə ona: “Bu situasiyaya görə dərhal Bakıya qayıtmalısınız. Dəyərli dostum, fürsəti əldən buraxmayın”, – deyə tövsiyə edir. Sonralar Heydər Əliyev “Əziz dostum Süleyman Dəmirəl təhlükə gözlediyini məne bildirdi. Məni bu günlərə getirdiiniz üçün sağ olun, həyatımı qurtardınız”, – deyəndə də onlar bir-birinin yanında idilər.

Süleyman Dəmirəl–Heydər Əliyev dostluq və qardaşlıq münasibətlərinin tarixi bu gün həm də xalqlarımızın şərəfləri tərəfdən qardaşlıq ənənələrimizə yeni rənglər qatan və xalqlarımızın birliliyinin möhkəmlənməsinə töhfələr verən elə bir hadisə olubmü ki, orada Heydər Əliyev və Süleyman Dəmirəlin yeri olmasın?! Heç şübhəsiz ki, yox!

Ortaq tariximizin əvəzsiz dəyərlərinə xalqlarımıza, dövlətlərimizə miras qoyan dahi şəxsiyyətlər surasında onların müəyyənləşdirildiyi yol 30 il düşmən əsarətində qalan torpaqlarımızın – Qarabağın xilas yolu oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiye Prezidenti Recep Tayyib Erdoğan məhz bu ənənələrə sadıq qalaraq, iki qardaş ölkə arasında münasibətləri “Şuşa Bəyannəməsi” ilə tarixi müttəfiqlik zirvəsinə qaldırdılar. Bu yol Türk dünyasını daha böyük hədəflərə doğru aparır.

**Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”**